

Təhsilə dair axtardığınız bir çox kitabın elektron versiyasını “**Telegram**” kanalımızda tapa bilərsiniz (<https://t.me/eSources>).

Telegram:

Kanal: [@eSources](https://t.me/eSources)

Reklam, təklif və iradalarınız üçün: [@n4hkro](https://t.me/n4hkro)

- Kitablar ödənişlidir?
✓ Xeyr, təbii ki.

- Paylaşığınız kitabları öz kanalımda paylaşa bilərəm?
✓ Bəli. Könül istərdi ki, paylaşarkən mənbə bildirəsiniz, amma təbii ki, heç kim sizin buna məcbur etmir.

- Bədii kitablar da paylaşırınsınız?
✓ Xeyr, amma həmin kitab sizə dərs üçün lazımdırsa, istisna edərik.

- Azərbaycan Milli Kitabxanasından kitab yükleyirsiniz?
✓ Bəli. Onlayn şəkildə oxunulması mümkün olan istədiyiniz kitabı yükleyirik.

- Sizə kitab göndərsəm qarşılığında nə alacağam?
✓ Kanaldan maddi qazancımız olmadığı üçün, bize göndərdiyiniz kitablara görə ən yaxşı halda sizin kanalınızı reklam edə bilərik.

VI. MICROSOFT WINDOWS 10 ƏMƏLİYYAT SİSTEMİ

§6.1. Windows 10 əməliyyat sisteminin təyinatı, əsas xüsusiyyətləri və anlayışları

Microsoft firması 2012-ci ildə **Windows 7** əməliyyat sistemini yeniləmək məqsədilə yeni **Windows 8** adlı sistem hazırladı. **Windows 8**-in yeni, daha təkmil əməliyyat sistemi olmasına baxmayaraq, onun bir sıra çatışmayan cəhətləri var idi.

Microsoft şirkətinin yeni əməliyyat sistemi olan **Windows 8**-də radikal dəyişikliklərdən biri də **Start** (Pusç/Başlat) menyusunun olmamasıdır. Şirkətin program mühəndisleri yeni versiyada bu menyuya ehtiyac olmadığını bildirirərək bir çox istifadəçiləri gözənlənməz sürprizlə qarşı-qarşıya qoyublar. **Windows 8** əməliyyat sistemi sonradan **Windows 8.1** versiyası ilə yeniləndi. Ümumilikdə fərqli interfeysə və yeni dizayna malik bir əməliyyat sistemi təqdim olunsa da, bu versiya istifadəçilər tərəfindən **Windows** ailəsinin uğursuz layihəsi kimi qarşıladı və onların bir çoxu çıxış yolunu yenidən sistemi **Windows 7**-yə qaytarmaqdə gördülər.

2015-ci ildə **Microsoft** şirkəti **Windows NT** ailəsi çərçivəsində fərdi kompüterlər üçün hazırlanmış **Windows 10** əməliyyat sistemini hazırladı.

Windows 10-un masaüstü versiyasının istifadəçiləri bir neçə iş masası yaratmaq və onlar arasında keçid etmək imkanı verilir. Həmçinin kompüterlər və planşetlər üçün **Cortana** səs köməkçisi istifadəyə verildi. Start menyusu **Windows 8**-dən əvvəlki versiyalardakı formaya salınmışdır. **Windows 10** Windows-un son “qutu” (əməliyyat sisteminin birinci kompüterdən silinməsi şətirlə digərinə köçürülməsinə imkan verən) versiyasıdır, bundan sonra bütün versiyalar rəqəmsal üslub ilə xüsusi olaraq yayılacaq.

Microsoft şirkəti müxtəlif kateqoriyalı istifadəçilərin tələblərini nəzərə alaraq, **Windows 10** əməliyyat sistemini müxtəlif illərdə bəzi əlavələr etməklə bir neçə versiyada buraxmışdır: **Windows 10 Home**, **Windows 10 Pro**, **Windows 10 Pro for Workstations**, **Windows 10 Pro Education**, **Windows 10 Education**, **Windows 10 Enterprise**. Bu versiyalar bir-birindən əlavə imkanlarının olması və qiymətləri ilə fərqlənirlər. Bundan əlavə, smartfonlar və tabletlər üçün xüsusi olaraq hazırlanmış versiyalar var. Bu versiyalardan əlavə olaraq **Windows 10** əməliyyat sisteminin mobil telefonlar üçün **Windows Mobile** versiyası da mövcuddur.

Kompüterə quraşdırılmış versiyasından asılı olmayaq. **Windows 10** özündə aşağıdakı xüsusiyyətləri cəmləşdirir:

- Bir neçə iş masasının yaradılması. İstifadəçi bir iş masasından digərinə asanlıqla kecid edə bilər. Bu funksiya, işləri istifadəçilər arasında bölgündürməyə imkan verir, lakin onu qeyd etmək lazımdır ki, bu halda iş masaları üçün qisayollar eyni olacaq.
- Cəld işə salınma. Kompüterin prosessorunun gücündən və əməli yaddaşının tutumundan asılı olmadan **Windows 10**-un yüklenməsi təxminən 10–20 saniyə ərzində baş verir.
- “Continuum” xüsusiyyəti. İş masasını həm planşet (tablet mode), həm fərdi kompüter olaraq istifadə etmək mümkündür.
- Vahid platforma. Bütün cihazlarda görünüş eyniləşdirildi.
- **Microsoft EDGE** – yeni veb brauzer **Windows 10**-da qarşımıza çıxdı.
- **Windows Hello**, **Windows Device Guard**, **Microsoft Passport** kimi yeni təhlükəsizlik tədbirləri ilə əvvəlki versiyalara nisbətən daha da təkmilləşdirilmişdir.

Windows 10 əməliyyat sisteminin kompüterdə quraşdırılması və normal şəkildə işləməsi üçün **Microsoft** firması tərəfindən qurğularla minimum aşağıdakı göstəricilərin olması tələb olunur:

- Takt tezliyi 1 Ghz olan 64 mərtəbəli və ya 32 mərtəbəli prosessor (CPU);
- Minimum həcmi 1 Gbayt (32 mərtəbəli sistem üçün) və ya 2 Gbayt (64 mərtəbəli sistem üçün) olan operativ yaddaş (RAM);
- 16 Gbayt (32 mərtəbəli sistem üçün) və ya 20 Gbayt (64 mərtəbəli sistem üçün) boş yaddaş sahəsi olan sərt disk (HDD);
- **Direkt X9** qrafikasını dəstəkləyən videoadapter;
- Ekran: 800 x 600;
- Yemləmələrin yerinə yetirilməsi, bəzi xüsusiyyətlərin yüklənməsi və onlardan faydalana bilmək üçün internet bağlantısı.

§6.2. Windows 10 ƏS-nin əsas komponentləri: Desktop (Рабочий стол/İş masası). Taskbar (Панель задач/Tapşırıq paneli) və Start (Pusç/Başlat) menyusu və onlarla iş

Kompüter işə salındığı zaman BIOS işə düşür, kompüterin qurğularını testdən keçirir, daha sonra əməliyyat sisteminin yerleşdiyi diskdən əməli yaddaşa ötürür və **Windows 10** yüklenir. **Windows 10** tam yükləndikdən sonra display ekranında alınan görüntü bütövlükdə **Desktop** (Рабочий стол/İş masası) adlanır. İş masasında əməliyyat sisteminin obyektləri və idarətmə elementləri yerləşir.

Oleyd: Desktop özü elə əməliyyat sisteminin əsas obyektidir.

Microsoft Windows 10 əməliyyat sistimdə **Desktop** (Рабочий стол/İş masası), əsasən, **Taskbar** (Панель задач/Tapşırıq paneli), **Start** (Pusç/Başlat) menyusu, **Recycle Bin** (Корзина/Səbət) qovluğundan ibarətdir. Bunları ayrıca şərh edək:

Taskbar (Панель задач/Tapşırıq paneli) – İş masasının aşağı sərhədi boyunca yerləşir. Tapşırıqlar panelinin üzərində **Start** (Pusç/Başlat) düyməsi, bərkidilmiş və əlavə edilmiş düymələr, **Language bar** (Языковая панель/Dil paneli) panelini əks etdirən dil indikatoru, fon rejimində müxtəlif hadisələr haqqında məlumatlar bildirən programların əks olunduğu **Notifications** (Уведомления/Bildirişlər), yeni bildirişləri əks etdirən və onların idarə edilməsini təmin edən **Action Center** (Центр событий/Fəaliyyət Mərkəzi) və **AERO Peek** funksiyasını yerinə yetirən **Show Desktop** (Свернуть все окна/İş masasını göstər) düyməsi yerləşir (Şəkil 6.1).




Şəkil 6.2. Taskbar (Панель задач/Tapşırıq paneli)

Master NR Tədris Mərkəzi

Taskbar (Панель задач/Тапşыңq paneli)-in əsas funksiyalarından biri müəyyən proqramların **Shortcut** (Ярлык/Qısayol)-ini əks etdirmək və açılmış quraşdırılmış program pəncərələrinin birindən digərinə keçidi təmin etməkdən ibarətdir. **Windows 10** əməliyyat sistemində bu panel həm struktur, həm də qrafiki yeniliklər əlavə olunmaqla kifayət qədər dəyişdirilmişdir. Belə ki, bu panel üzərində əlavə olaraq **Search** (Поиск/Axtanş) paneli, **Cortana button** (Кнопка Кортана/Kortana düyməsi), **Task View button** (Кнопка просмотра задач/Тапşыңq Görünüşü düyməsi), **People on the taskbar** (Люди на панели задач/Тапşыңq panelində adamlar), **Windows link Workspace button** (Windows əlaqəsi İş sahəsi düyməsi), **Touch keyboard button** (Кнопка сенсорной клавиатуры/Ekran klaviaturası düyməsi) və **Action Center** (Центр событий/Fəaliyyət Mərkəzi) düymələri, həmçinin sağ tərəfdə yerləşən və üzərində fon rejimində işləyən program işarələri və saat yerləşmiş **Notification** (Уведомления/Bildiriş oblastı) panelinin sağında **Show desktop** (Показать рабочий стол/İş masasını göstər) düyməsi yerləşir. Bu düymələrin bəzilərinin paneldə görünüb/görünməməsi, Tapşыңq paneli üzərində siçanın sağ düyməsi ilə açılan kontekst menyünün uyğun əmrləri ilə təmin edilir.


- **Taskbar** (Панель задач/Тапşыңq paneli) üzərindəki **Search** (Поиск/Axtanş) düyməsi kliklənərsə, ekranda panelin uyğun düyməsi üzərində axtarış üçün pəncərə açılır (Şəkil).



Şəkil. Axtarış pəncərəsi

Axtarışın həyata keçirilməsi üçün açılmış pəncərənin aşağı hissəsindəki **Type here to search** (Ведите здесь текст для поиска/Axtanş mətninizi buraya daxil edin) sahəsinə lazımi mətn daxil edilir və klaviaturadakı Enter düyməsi basılır. Axtarışdan imtina etmək üçün klaviaturadakı Esc düyməsi basılır.

Search (Поиск/Axtanş) düyməsi tapşыңq panelində həm düymə, həm də axtanş qutusu formasında əks oluna bilər. Bu formalar tapşыңq panelinin kontekst menyusundakı **Search** (Поиск/Axtanş) menyusunun alt menyularından təyin edilir (Şəkil).



Şəkil. Search (Поиск/Axtanş) menyusunun alt menyusu

• **Cortana button** (Кнопка Кортана/Кортанадан düyməsi) düyməsi kliklənorso. ekranda eyni adlı pəncərə açılacaqdır. Yuxanda qeyd edildiyi kimi, **Windows 10**-dakı **Cortana**, səsdən və ya klaviaturadan istifadə edərək **Cortana** ilə qarşılıqlı əlaqə qurmağı təmin edən söhbətə əsaslanan bir istifadəçi interfeysi malikdir. Açılmış pəncərənin aşağı hissəsindəki **Ask Cortana** (Спросите Кортану/Kortanadan soruş) sahəsindəki mikrofon düyməsi basılır və icrası lazım olan proqramın adı səslə daxil edilir. Proqram yaddaşdan həmin proqramı təpib yükleyir. **Cortana**-dan imtina etmək üçün ya açılmış pəncərə bağlanılır, ya da **Cortana** düyməsi təkrarən kliklənir.

• **Task View** (Представление задач/Тапşыңq Görünüşü) **Windows 10** üçün yeni ilk xüsusiyyətlərdən biri olan tapşırıq dəyişdiricisi və virtual masaüstü sistemdir. Bu sistem istifadəçiye açıq pəncərəni tez tapmağa, bütün pəncərələri sürətlə gizlətməyə, masaüstünü göstərməyə və pəncərələri idarə etməyə imkan verir.

• **People on the taskbar** (Люди на панели задач/Тапşыңq panelində adamlar) düyməsi klikləndikdə, Tapşыңq panelinin uyğun düyməsi üzərində **Windows 10**-a quraşdırılmış standart **Mail**, **Skype** kimi tətbiqi proqramlarda kontaktlannızdakı insanlar göstərilir. Ondan istifadə edərək, bütün vacib kontaktlarla söhbət edə və eyni zamanda Tapşыңq

Master NR Tədris Mərkəzi

panelindən şəkillən də paylaşa bilərsiniz. **People** (Люди/Adamlar) tətbiqi ilə bir hesabı bağlayaraq burada daha çox insanı görə bilərsiniz. Məsələn, **Gmail** hesabınızı əlavə etməklə burada **Gmail** əlaqəlerinizi görə bilərsiniz.

- **Windows link Workspace button** (Windows əlaqəsi İş sahəsi düyməsi) düyməsi kliklənərsə, ekranda uyğun düymənin üzərində **Whiteboard** (Доска/Ağ lövhə) və **Fullscreen snip** (Полноэкранный фрагмент/Tamekran fragmenti) adlı 2 əlaqə düyməsi əks olunur.

- **Touch keyboard button** (Кнопка сенсорной клавиатуры/Ekran klaviaturası düyməsi) düyməsi kliklənərsə, tapşırıq panelinin üzərində ekran klaviaturası əks olunacaqdır (şəkil 6.14). Klaviaturanın aşağı sağ künçündəki dil parametlərini dəyişməklə ekran klaviaturasını ona uyğun dəyişmək olar. Klaviaturanın istənilən düyməsini basmaqla və ya ekran klaviaturasının üzərindəki bağla düyməsini klikləməklə, bu təsvirdən imtina etmək olar.

- **Taskbar** (Панель задач/Таскбар панели) üzərindəki sonuncu düymələrdən biri də **Action Center** (Центр событий/Фәaliyyət Mərkəzi) düyməsidir. Həmin düymə kompüterinizdə təhlükəsizlik problemlərini yoxlamaq üçün ilk yeri əks etdirir. Fəaliyyət Mərkəzi programın yenilənməsi və ya uğursuz bir ehtiyat vəziyyətinin yoxlanılması kimi diqqət tələb edən məlumatlan siyahıya alır Fəaliyyət Mərkəzinin altında Sürətli Sazlama düymələri yerləşir.

- Bu sazlanma düymələrinən istifadə etməklə sistemi **Tablet mode** (Режим планшета/Planşet rejimi) rejiminə keçirmək, Saat zonasını avtomatik təyin etmək və ya kompüterinizin düzgün işləməsi kimi müəyyən **Windows** xüsusiyyətlərinə imkan vermək üçün **Location** (Расположение/Yerleşmə) rejimini aktivlaşdırmaq, ekranın müxtəlif rejimlərdə (**Night light**, **Airplane mode**, **Focus assist**, **Screen snip**) sazlanmasını təmin etmək. **Bluetooth** və şəbəkə (**Network**) əlaqələrini sazlamaq, kompüter və proyektor (**Project**) əlaqələrini təyin etmək və s. kimi əməliyyatlann sürətli icrası həyata keçirmək olar.

Istənilən programın piktoqramını **Taskbar** (Панель задач/Tapşırıq paneli) üzərində aşağıdakı üsullarla bərkitmək mümkündür:

- Programın piktoqramını mausun sol düyməsi ilə seçib tapşırıqlar panelinin üzərinə sürükləmək və paneldə mausun göstəricisi üzərində **Pin to Taskbar** (Закрепить на панели задач/Tapşırıq panelinə daxil et) əmri əks olunanda mausun düyməsini buraxmaqla.


- Program piktoqramının kontekst menyusundan **Pin to Taskbar** (Закрепить на панели задач/Tapşırıq panelinə daxil et) əmrinini icra etməklə. Məsələn, **Start** (Пуск/Баşlat) menyusunun **All Programs** (Все программы/Üttün proqramlar) alt menyusunda olan hər hansı programın kontekst menyusunda **Pin to Taskbar** (Закрепить на панели задач/Tapşırıq panelinə daxil et) əmrinini icra etdikdə həmin program **Taskbar** (Панель задач/Tapşırıq paneli) üzərində bərkidilir.

- İcra olunan programın kiçik piktoqramı panel üzərində əks olunur. Bu piktoqramın kontekst menyusundan **Pin to Taskbar** (Закрепить на панели задач/Tapşırıq panelinə daxil et) əmrinini icra etməklə.

Bərkidilmiş program düyməsini panelin üzərində götürmək üçün onun kontekst menyusundan **Unpin from Taskbar** (Изъять из панели задач/Tapşırıq panelindən çıxart) əmri icra olunur.

Tapşırıq paneli üzərində bərkidilmiş və ya icra olunan program düymələrini sağa və ya sola sürüsdürməklə onların yerləşmə qaydasına da dəyişdirmək olar.

Taskbar (Панель задач/Tapşırıq paneli) panelinin üzərində sağ düyməni klikləməklə açılmış kontekst menyuda olan əmrlərlə açıq pəncərələr üzərində lazımi əməliyyatları icra etmək olar (Şəkil).



Şəkil. Taskbar (Панель задач/Tapşırıq paneli) panelinin kontekst menyusu

- **Cascade windows** (Окна каскадом/Pəncərələri kaskadlaşdır) açılmış pəncərələrin ekranda üst-üstə pilləvari şəkildə əks olunmasını təmin edir.

- **Show windows stacked** (Отображать окна стопкой/Pəncərələri üst-üstə göstər) açılmış pəncərələrin üfüqi şəkildə üst-üstə bərabər paylanaraq əks olunmasını təmin edir.

- **Show windows side by side** (Отображать окна рядом/Pəncərələri yan-yana göstər) açıq pəncərələrin ekranda yanlayan əks olunmasını təmin edir.


- **Show the desktop** (Показать рабочий стол/İş masasını göstər) bütün açıq pəncərələri tapşırıqlar panelinə yığır və iş masası görünür. Tapşırıqlar panelinin kontekst menyusunu yenidən açdıqda isə əmr **Show open windows** (Показать открытые окна/Açıq pəncərələri göstər) ilə əvəzlənmiş olur.

Yuxarıda göstərilmiş görünüş rejimləri seçildikdən sonra bu rejimdən imtina etmək üçün yenidən tapşırıqlar panelinin kontekst menyusunu açaraq oradan **Undo** (cari görünüş) əmrinini icra etmək lazımdır.

- **Task Manager** (Диспетчер задач/Tapşırıqlar meneceri) əmri ilə kompüterdə donmaları aradan qaldırmaq, cari anda işləyən sistem və tətbiqi proqramların siyahısına baxmaq mümkündür.

Qeyd: Task Manager (Диспетчер задач/Tapşırıqlar meneceri) əmrinin klaviaturadan **Ctrl+Alt+Del** və ya **Ctrl+Shift+Esc** düymələr kombinasiyasıyla ilə icra etmək olar.

- **Lock the Taskbar** (Закрепить панель задач/tapşırıq panelini klidlə) əmri ilə tapşırıqlar panelini ekranın təyin olunmuş künçünə kildirmək olur. Bu əmr seçilmədiyi halda, tapşırıqlar paneli tez-tez yerini və ölçüsünü dəyişə bilər. Bu isə istifadəçi üçün “baş ağrısı” yarada bilər.
- Tapşırıq panelinin kontekst menyusundan **Taskbar Settings** (Параметры панели задач/Tapşınq paneli parametrləri) əmri icra olunduqda ekranda **Settings** (Параметры/Parametrlər) diałoq pəncərəsi əks olunur.



Şəkil. Taskbar Settings (Параметры панели задач/Tapşınq paneli parametrləri)

1. **Lock the Taskbar** (Закрепить панель задач/Tapşırıq panelini klidlə) əmri ilə tapşırıqlar panelini ekranın təyin olunmuş künçünə kildirmək olur. Bu əmr seçilmədiyi halda, tapşırıqlar paneli tez-tez yerini və ölçüsünü dəyişə bilər.

2. **Automatically hide the taskbar in desktop mode** (Автоматически скрывать панель задач в режиме рабочего стола/İş masası rejimində tapşırıq panelini avtomatik gizlət) – iş masası rejimində tapşırıqlar panelinin gizlədilməsini təmin edir;

3. **Automatically hide the taskbar in tablet mode** (Автоматически скрывать панель задач в режиме планшета/Planşet rejimində tapşırıq panelini avtomatik gizlət) – planşet modunda tapşırıqlar panelinin gizlədilməsini təmin edir;

4. **Use small taskbar buttons** (Использовать маленькие кнопки панели задач/Kiçik tapşırıq paneli düymələrini istifadə edin) əmri tapşırıqlar paneli üzərindəki düymələrin ölçüsünü kiçiltmək üçündür;

5. **Use Peek to preview the desktop when you move your mouse to the Show desktop button at the end of the taskbar** (Показывать рабочий стол при наведении указателя на кнопку “Свернуть все окна” в конце панели задач/Tapşırıq panelinin sonunda İş masası düyməsini göstərə siçanınızı tərpətdiyiniz zaman iş masasına öncədən baxmaq üçün Baxışdan istifadə edin) parametri seçilmiş olarsa, mausu ekranın sağ aşağı künçündə yerləşən **Show Desktop** (Свернуть все окна/İş masasını göstər) düyməsinin üzərinə gətirən kimi AERO Peek funksiyası işə düşəcək, bütün açıq pəncərələr şəffaflaşacaq və iş masası görünəcək.

6. **Replace Command Prompt with Windows PowerShell in the menu when I right-click the start button or press Windows key+X** (Заменить командную строку оболочкой Windows PowerShell в меню, которое появляется при щелчке правой кнопкой мыши по кнопке “Пуск” или при нажатии клавиши Windows+X/Başlama düyməsinə sağla vurdugum və ya Windows+X basdığım zaman menyuda Windows PowerShell ilə Əmr Dəvətinə əvəz et) – Start (Пуск/Başlat) düyməsinin kontekst menyusunda Command Prompt və Command Prompt (Admin) əmrlərini Windows PowerShell və Windows PowerShell (Admin) əmrləri ilə əvəz etmək üçündür.

7. **Show badges on taskbar buttons** (Показать эмблемы на кнопках панели задач/Nişanları tapşırıq paneli düymələrində göstər) - tapşınq panelində olan düymələrin üzərində onların nişanlarını əks etdirmək üçündür.

8. **Taskbar location on screen** (Положение панели задач на экране/Ekranda tapşırıq panelinin məkanı) sətrində açılan siyahıdan panelin ekranda yerləşmə vəziyyətini təyin etmək üçün təklif olunan **Bottom** (Çıxı/Aşağı), **Top** (Cəvəxy/Yuxarı), **Left** (Sıxva/Sol), **Right** (Sıxva/Sağ) variantlarından birini seçmək olar.

9. **Combine taskbar buttons** (Группировать кнопки на панели задач/Tapşırıq paneli düymələrini birləşdirin) bölməsinin açılan siyahısından düymələrin panel üzərində əks olunma qaydasını seçmək olar. Burada üç variant nəzərdə tutulur:

- **Always, hide labels** (Bəsgə, скрывать метки/Həmişə, nişanları gizlət). Bu variant seçildikdə düymələr üzərində yalnız programların işaretləri əks olunur, adları isə görünmür və bir neçə program açılan kimi onların işaretləri avtomatik olaraq bir düymədə qruplaşdırılır. Sısmaya görə bu variant qəbul olunub.

- **When taskbar is full** (При переполнении панели задач/Tapşırıq paneli dolu olanda). Bu variant seçiləndə düymələr üzərində həm işaret, həm də pəncərənin adı əks olunur. Qruplaşdırma isə yalnız Tapşırıq paneli üzərində yer çatmadıqda baş verir.

Master NR Tədris Mərkəzi

- Never (Никогда/Неч vaxt). Bu variant seçildikdə düymələr üzərində işarələr və pəncərələrin adları eks olunur, uyğun pəncərələr bir düymədə qruplaşdırılmır.

10. Notification Area (Область уведомлений/Bildirişlər sahəsi) sahəsindəki əmrlər tapşırıq paneli üzərində yerləşən bildirişlər panelində programların göstərilməsini sazlayır.

11. Multiple displays (Несколько дисплеев/Bir neçə display) sahəsinin əmrləri çoxmonitorlu rejimdə tapşırıqlar panelinin, paneldəki düymələrin görünüb-görünməməsini və panelin üzərindəki düymələrin qruplaşdırılmasının sazlanması üçündür.


12. People (Люди) tapşırıqlar paneli üzərində yerləşən düyməsi ilə açılan pəncərənin xüsusiyyətlərini nizamlamaq üçündür. Buraya əlaqələrin göstərilməsi, onlardan gələn bildirişlər və s. daxildir.

Start (Пуск/Баşlat) düyməsi - Tapşınq panelinin sol küncündə yerləşir və bu düymə kliklənərkən sistemin Başlat menyusu açılır. Bu menyu **Windows 10** interfeysinin ən mühüm elementidir və onun köməyiylə kompüterdə quraşdırılmış istənilən proqrama, eləcə də tez-tez istifadə edilən programlara, habelə kompüterin sazlanmasına keçid mümkündür.

Başlat menyusunu aşağıdakı üsullarla açmaq olar:

- Start (Пуск/Баşlat) düyməsini mausun sol düyməsi ilə vurmaqla;
- Klaviaturadan **Win** düyməsini vurmaqla;
- **Ctrl+Esc** kombinasiyası ilə.

Start menu 3 əsas sahədən ibarətdir (Şəkil):




Şəkil. Start (Пуск/Başlat) menyusu

Sol paneldəki **User** (Пользователь/İstifadəçi) əlaqəsi üzərində siçanın sol və ya sağ düyməsini kliklədikdə alt menyuda **Change account settings** (Изменить параметры учетной записи/Qeydiyyat yazısı parametrlərini dəyiş), **Lock** (Заблокировать/Kilidləmə), **Sign out** (Выход/Çıxış) əmrləri və sistemə daxil edilmiş digər istifadəçilərin adları eks olunur.

Kompüterdə cari istifadəçinin sənədlər və ya şəkillər qovluqlanna daxil olmaq üçün uyğun olaraq **Documents** (Документы/Sənədlər) və ya **Pictures** (Изображения/Şəkillər) əmrlərindən istifadə edilir. Bu qovluqlar **This PC** (Этот компьютер/İki PC) sistem qovluğunun alt qovluqlarıdır. Bundan əlavə, **File Explorer** (Проводник/Fayl Bələdçisi), **Settings** (Параметры/Parametrlər), **Documents** (Документы/Sənədlər), **Downloads** (Загрузки/Yüklənmələr), **Music** (Музыка/Musiqi), **Pictures** (Изображения/Şəkillər), **Videos** (Видео/Videolar), **Network** (Сеть/Şəbəkə), **Personal Folders** (Персональная папка/Şəxsi qovluq) qovluqları **Start** (Пуск/Başlat) menyusunun sol panelində eks oluna bilər.

Start (Пуск/Başlat) menyusunun sol panelində olan **Settings** (Параметры/Parametrlər) əmri ilə ekranda **Windows** sisteminin parametrlərini tənzimləyən **Settings** (Параметры/Parametrlər) pəncərəsi açılır (Şəkil).



Şəkil. Settings (Параметры/Parametrlər)

Nəhayət, sol panelin sonuncu əmri olan **Power** (Выключение/İşəsalma) əmrini kliklədikdə isə 3 alt menyu əmləri açılır: **Sleep** (Спящий режим/Yuxu), **Shut Down** (Завершение работы/Söndür) və **Restart** (Перезагрузка/Yenidən başlat).

- **Sleep** (Спящий режим/Yuxu). Bu rejim kompüteri az elektrik enerjisi sərf olunan iş rejiminə keçirir və istifadəçinin tələbi ilə istənilən anda (adətən, bir neçə saniyə ərzində) kompüterin adı haldakı enerji sərfinə uyğun iş rejiminə qayıtmına imkan verir **Sleep** (Спящий режим/Yuxu) əmri icra olunan kimi kompüter bütün əməliyyatları dayandırır və istənilən anda yenidən işə başlamağa hazırlıdır. Bundan əlavə, kompüter "Yuxu" rejiminə keçən kimi operativ yaddaşın məzmununu avtomatik olaraq sərt diskə yazılır. Bu isə kompüterin şəbəkədən tamam ayrılması zamanı ilkin vəziyyəti bərpa etməyə ə və eyni zamanda tez işə başlamağa imkan verir.

- **Shut Down** (Завершение работы/Söndür). Bu əmr icra olunduqda **Windows** sisteminin özü ilə bərabər bütün açıq pəncərələr bağlanır və kompüter söndür.

- **Restart** (Перезагрузка/Yenidən başlat). Bu əmr icra olunduqda kompüter söndürülərkən yerinə yetirilən bütün əməliyyatlar icra olunur və əməliyyat sistemi yenidən yüklenir.

Start (Пуск/Баşlat) menyusunun kontekst menyusundakı əmlərlə sistemin, ona quraşdırılmış proqramların və kompüterinizin parametr və ya xüsusiyyətləri təyin edilir (Şəkil). Bu əmlərlə aşağıdakılardır: **Apps & Features** (Приложения и возможности/Tətbiqlər və Xüsusiyyətlər), **Mobility Center** (Центр мобильности/Mobililik Mərkəzi), **Power Options** (Управление электропитанием/Güç Seçimləri), **Event Viewer** (Просмотр событий/Hadisə baxıcısı), **System** (Система/Sistem), **Device Manager** (Диспетчер устройств/Qurğu Meneceri), **Network Connections** (Сетевые подключения/Şəbəkə Əlaqələri), **Disk Management** (Управление диска/Disk İdarəəcisi), **Computer Management** (Управление компьютером/Komputer İdarəəcisi), **Windows PowerShell** və ya **Command Prompt** (Командная строка/Əmr sətri), **Windows PowerShell (Admin)** və ya **Command Prompt (Admin)**, **Task Manager** (Диспетчер задач/Tarşırıq İdarəədicisi), **Settings** (Параметры/Parametrlər), **File Explorer** (Проводник/Fayl Bələdçisi), **Search** (Найти/Axtar), **Run** (Выполнить/İcra et), **Shut down or sign out** (Завершение работы или выход из системы/İşin sonu yaxud sistemdən çıxış), **Desktop** (Рабочий стол/İş masası).

Start (Пуск/Баşlat) menyusunun orta panelində sistemin standartında olan və sistemə sonradan quraşdırılmış proqramların əlifba sırası ilə düzülmüş qisayolları eks olunur. Panelin ən yuxarı hissəsində sonuncu istifadə olunmuş proqramların qisayolları göstərilir. İstifadəçilər həmin qisayolların üzərində siçanın sol düyməsini klikləməklə lazımi proqramların icrasını həyata keçirə bilərlər. Bu qisayollar üzərində siçanın sağ düyməsini basmaqla açılmış kontekst menyunun **Pin to Start** (Закрепить на начальном экране/Başlat menyusunda bərkit) əmri ilə proqramın qisayolu **Start** (Пуск/Баşlat) menyusunda 3-cü sahəyə plitə formada elementlər siyahısına bərkidilir. Proqram pictoqramlarının qisayolları üzərində kontekst menyunun **More** (Дополнительно/Daha çox) alt menyusunun **Pin to Taskbar** (Закрепить на панели задач/Tarşırıq panelinə bərkit) əmri ilə seçilmiş proqramın qisayolunu tapşırıq panelinə əlavə etmək, Run as administrator (Запу ск от имени администратора/İnzibatçı



Şəkil. Start (Пуск/Баşlat) menyusunun kontekst menyusu

Master NR Tədris Mərkəzi


kimi icra et) əmri ilə programın inzibatçı kimi icrasını həyata keçirmək. **Open file location** (Перейти к расположению файла/Faylin yerinə get) əmri ilə cari qısayolun yerləşdiyi qovluğun açmaq mümkündür.

Bərkidilmiş plitələr siyahısından və ya tapşırıq panelindən program qısayolunu ləğv etmək üçün uyğun olaraq onun kontekst menyusundan **Unpin from Start** (Открепить от начального экрана/Başlat menyusundan ləğv et) əmri və ya Unpin from taskbar (Открепить от панели задач/Tapşırıq panelində ləğv et) əmri icra olunur.

Start (Пуск/Başlat) menyusunun orta panelində seçilmiş program qısayolunun kontekst menyusundakı **Uninstall** (Удалить/Ləğv et) əmri ilə seçilmiş program quraşdırılmış sərt diskdən tamamilə silinir.

Start (Пуск/Başlat) menyusunun son sağ panelində standart quraşdırılmış və sonradan əsas menyuya bərkidilmiş programların plitələr formasında təsvirləri eks olunur. Bu plitələr üzərində siçanın sol düyməsi kliklənərsə, həmin plitənin aid olduğu program icra olunur. Plitənin üzərində siçanın sağ düyməsi icra olunduqda açılan kontekst menyuda **Unpin from Start** (Открепить от начального экрана/Başlat menyusundan çıxart), **Resize** (Изменить размер/Ölçünü dəyiş) və **More** (Дополнительно/Daha çox) əmrləri eks olunur. Buradakı **Resize** (Изменить размер/Ölçünü dəyiş) əmri cari plitənin ölçüsünü tipindən asılı olaraq 2 və ya 4 formatda dəyişməyə imkan verir: **Small** (Мелкий/Kiçik), **Medium** (Средний/Orta), **Wide** (Широкий/Geniş) və **Large** (Крупный/Böyük).

Start (Пуск/Başlat) menyusunun parametrlərinin tənzimlənməsi onun kontekst menyusundakı **Settings** (Параметры/Parametrlər) əmri ilə açılan eyni adlı pəncərədəki **Personalization** (Псрсонализация/Fərdiləşdirmə) düyməsini basıldıdan sonra **Start** (Пуск/Başlat) pəncərə əlavəsindən həyata keçirilir (Şəkil).



Şəkil. Start (Пуск/Başlat) menyusunun parametrlərinin tənzimlənməsi

1. **Show more tiles on Start** (Показывать больше плиток в меню “Пуск”/Başlat menyusunda daha çox plitələr göstər) – Start menyusunun sağ yuxarı hissəsində daha çox lövhəciklərin eks etdirilməsi üçündür;
2. **Show app list in Start menu** (Показать список приложений в меню “Пуск”/Başlat menyusunda tətbiqlər siyahısını göstər) – Start menyusunun sol hissəsində programların siyahısının göstəriləməsini təmin edir;
3. **Show recently added apps** (Показывать недавно добавленные приложения/Sonuncu əlavə edilmiş tətbiqləri göstər) – sistemin baş menyusunun sol tərəfində son əlavə edilmiş programları eks etdirir;
4. **Show most used apps** (Показывать наиболее часто используемые приложения/Ən çox istifadə edilmiş tətbiqləri göstər) – Start menyusunun sol yuxarı tərəfində ən çox istifadə edilmiş programların siyahısının göstəriləməsini təmin edir;
5. **Show suggestions occasionally in Start** (Иногда показывать предложения в меню “Пуск”/ Başlat menyusunda ara-sıra təklifləri göstər) – baş menyunun sol tərəfində program təkliflərinin verilməsi üçündür;
6. **Use Start full screen** (Открывать меню “Пуск” в полноэкранном режиме/Başlat menyusunu tam ekran rejimində göstər) – Start menyusunun tam ekran açılmasını təmin edir;
7. **Show recently opened items in Jump Lists on Start or the taskbar and in File Explorer Quick Access** (Показывать последние открытые элементы в списках переходов в меню “Пуск”, на панели задач и в окне быстрого доступа проводника/Keçidlər siyahısında sonuncu açılmış elementləri Başlat menyusunda, tapşırıq panelində və Bələdçi programının sürətli keçid pəncərəsində göstər) – Start menyusunda, tapşırıq panelində, bələdçi pəncərəsinin cəld müraciət hissəsində sol açılmış obyektlərin eks etdirilməsi üçündür;

8. Choose which folders appear on Start (Выберите, какие папки будут отображаться в меню “Пуск”/Başlat menyusunda hansı qovluqların əks olunacağını seçin) – sistemin baş menyusunun sol hissəsində bəzi qovluqların sütunduda göstərilməsi üçündür.

§6.3. Windows 10 ƏS – də AERO interfeysinin funksiyaları

Windows Vista-dan etibarən istifadəyə verilən AERO (Authentic, Energetic, Reflective and Open) interfeysi Windows 10-da daha da təkmilləşdirilmişdir. Bu interfeys Windows ƏS-də həm vizual cəhətdən görünüşün dəyişməsi, həm də pəncərələrlə daha asan və cəld işləmək baxımından istifadəçilər tərəfindən çox xoş qarşılanmışdır. İnterfeyslə işləmək üçün həmcinin ekran temalarından AERO Theme-ları aktivləşdirmək lazımdır. AERO interfeysinin əsas funksiyaları: **AERO Peek**, **AERO Shake**, **AERO Snap**, **AERO Flip**.


AERO Peek – ekranadakı pəncərələri bağlamadan iş masasına baxmağa imkan verir. Bu funksiyaya əsasən siçanın göstəricisini tapşırıqlar zolağının sağ küncündəki düzbucaqlı formalı düymənin üzərinə gətirdikdə bütün açıq pəncərələr və onların sərhədləri şəffaflaşır, iş masası görsənir. Mausun sol düyməsini bu düymə üzərində sıxıqdə isə bütün aktiv pəncərələr ekrandan yığışdırılır, piktoqramları Taskbar – da qalır (Klaviaturadan **Win+D**). Bu funksiyaya əsasən, Taskbarda aktiv pəncərənin eskizi üzərinə mausun göstəricisini gətirdikdə həmin pəncərə ekranda əks olunur, digərləri şəffaflaşır, mausu pəncərə üzərindən çəkdikdə həmin pəncərə yox olur. Tapşırıqlar panelindəki **AERO Peek** düyməsinin üzərinə mausu gətirdikdə ekranda olan pəncərələr şəffaflaşır.




AERO Shake – mausun sol düyməsi ilə aktiv pəncərənin başlıq sətrində tutub silkələsək aktiv pəncərədən başqa digər pəncərələr Taskbara yığılacaq (Klaviaturadan **Win+Home**). Təkrar silkələsək digər pəncərələr yenidən ekranda görünəcək.

AERO Snap – mausun sol düyməsini pəncərənin başlıq sətrində sıxb saxlayaraq pəncərəni ekranın sol küncünə sıxsaq pəncərə ekranın sol yarımtərəfini, sağ küncünə sıxsaq sağ yarımtərəfini tutacaq. Yuxariya sıxsaq, tam ekran açılacaq (və ya pəncərənin başlıq sətrində sol düyməni 2 qat sıxmaqla). Pəncərəni şaquli şəkildə uzatmaq üçün mausun sol düyməsi pəncərənin yuxarı və ya aşağı sərhəndə 2 qat sıxılır.

AERO Flip – açıq pəncərələrin 2D formatında məzmununa baxmağa imkan verir (bir pəncərədən digərinə kecid). 2D formatda vərəqləmək üçün Alt+Tab düyməsindən istifadə olunur.



Qeyd: Win+Tab düymələri Windows 7 ƏS – dən fərqli olaraq aktiv pəncərələri 3D formatda göstərmir. Windows 10 – da Task View (Просмотр задач/Тапşırıq Görüntüsü) açılır və aşağıdakı görüntüsü alır:



§6.4. Windows 10 əməliyyat sistemində piktoqramlar, qısayollar, pəncərələr və onların növləri. Pəncərənin komponentləri (Window Components) və onun idarəetmə elementləri. Pəncərələrin nizamlanması

Windows OS-də qrafiki interfeysin mükəmməl olmasının səbəblərindən biri də faylin tipinin təkcə onun ad genişlənməsi ilə deyil, həm də onun adının qarşısında yerləşən xüsusi işarə ilə təyin olunmasıdır. Bu işarə **Icon** (Значок/Piktoqram) adlanır (Şəkil).


Piktoqram – qovluq, fayl, program, qısayol və s. obyektləri göstərən kiçik ölçülü qrafiki obyektdir. Piktoqram faylin hansı programla icra ediləcəyi işaretini daşıyır, yəni obyektə baxaraq onun tipini və hansı program tərəfindən yaradıldığını (emal ediləcəyini) müəyyən etmək mümkündür. Bu səbəbdən də faylların adları genişlənməsiz görünür. Hər piktoqram yalnız bir obyektə aiddir.



Şəkil. Icon (Значок/Piktoqram)

Faylin xarici görünüşünə - piktoqramına baxmaqla onun tipini təyin etmək olar. Windows OS - də qovluqların 2 tipi var:

1. İstifadəçi qovluqları – sarı rəngli olur:



2. Xidməti qovluqlar (ümumi və ya şəbəkə qovluqları, sistem qovluqları, arxiv qovluqları) – hər birinin özünəməxsus piktoqramı olur :



Sistem qovluqları



Arxiv qovluqları




Şəbəkə qovluqları

Master NR Tədris Mərkəzi

This PC (Этот компьютер/Bu PC) – xüsusi qovluq olub, kompüterin disklerinin daxilindəkiləri görməyə imkanı verir, fayllar və qovluqlarla müxtəlif əməliyyatlar yerinə yetirir.

Burada yerləşən **File (Файл/Fayl)** menyusunun tərkibi **File Explorer** (Проводник/Fayl Bələdçisi) programı ilə eynidir.

Computer tabının əmrləri ilə qısaca tanış olaq:



Bu əmrlərlə kompüterin xüsusiyyətlərinə baxmaq, seçilmiş qovluğu/diski açmaq, adını dəyişmək, programı birdəfəlik silmək, OS haqqında məlumatlara baxmaq, Settings əmri ilə açılan pəncərədən müxtəlif tənzimləmələr aparmaq olar.

A: və B: ilə **disketlər**, C: və D: ilə **sərt disk**, E: ilə **optik disk**, F: ilə isə **digər informasiya daşıyıcıları** (fləş kart, mikrokart) işarə olunur. Sistem diskı OS quraşdırılmış diskdir və üzərində nişanı olur. Sistem diskini üzərində **format əmri** icra oluna bilməz.

Qeyd: *fayl və qovluqlar This PC (Этот компьютер/Bu PC) qovluğuna kopyalana bilməz.*

Network (Şəbəkə) – xüsusi qovluq olub, lokal şəbəkəyə qoşulmuş kompüterlərin diskleri daxilində olan məlumatlara daxil olmaq üçün istifadə olunur.

Personal folder qovluğu qeydiyyat yazısı olan şəxsin fayl və qovluqlarının saxlandığı xüsusi qovluqdur.

Qeyd: *Bos qovluğun informasiya tutumu sıfırdır.*

Hər hansı bir obyekti daha asan və qısa yolla açmaq üçün onun qısayolunu (Shortcut, yarlık) yaratmaq olar, qısayolu qovluqlarda, o cümlədən iş masasının üzərində yarada bilərik. Qısayol işarəsi olduğu obyektdə istinaddır. **Shortcut (qısayol) – təxminən 1kb həcmə malik olur.** Qısayol silinərsə, obyektdə təsir etməz. Obyekt silindikdə qısayolu açmaq istədiyimiz zaman ekranə obyektin silinməsi haqqında xəbərdarlıq gələr. Obyektlə qısayolun fərqi ondadır ki, qısayolun işarəsinin sol aşağı küncündə ox işarəsi olur:



– qovluq



– qısayol

Həm faylin, həm qovluun qısayolunu yaratmaq olar. Qısayoldan faylin olduğu qovluğa keçid üçün qısayol üzərində sağ düymə ilə açılan kontekst menyudan Open file location əmri icra olur.

Qısayolun yaradılması üsulları:

Kontekst menyudan Send to – Desktop (Create Shortcut) əmri ilə iş masasında

Kontekst menyudan obyekti Copy edib, qısayolu yaratmaq istədiyimiz yerə keçib Paste Shortcut əmrini icra etməklə Ctrl+Shift düymələri və mausun sol düyməsi ilə sürükleməklə

Alt düyməsini sıxaraq obyekti sürükleməklə

Kontekst menyudan New – Shortcut əmri ilə

Obyekti mausu sağ düymə ilə sürükledikdə açılan menyudan Create shortcut here əmri ilə.

Windows (ing. Windows – pəncərələr) əməliyyat sisteminin adının seçilməsi heç də təsadüfi deyildir. Bu sistemin işində müüm qrafiki element – pəncərədir. Yəni **Windows** OS pəncərə interfeysiə malik sistemdir. İstənilən piktoqram üzərində mausun sol düyməsini ikiqat sıxıqdə uyğun pəncərə açılır. **Windows**-da bütün işlər pəncərələrdə aparılır. Əməliyyat prosesində müxtəlif məlumatlar: disklərin və ya qovluqların məzmunu, proqramlar, istifadəçilərin yaratdığı sənədlər və s. pəncərələrdə eks olunur. Pəncərələrin növleri aşağıdakılardır:

- **qovluq pəncərəsi;**
- **dialoq pəncərəsi;**
- **sistem və tətbiqi proqram pəncərəsi;**
- **sorğu sisteminin pəncərəsi.**


Qovluq pəncərəsi. Bu pəncərə müxtəlif obyektlərin, idarəetmə elementlərinin və qovluqların eks olunması üçün nəzərdə tutulur. Bütün qovluqların görünüşü eynidir. Buna səbəb qovluqların **Windows Explorer** (Проводник/Windows Bələdçi) proqramı ilə açılmasıdır.

Dialoq pəncərəsi. Bu pəncərə istifadəçiye müəyyən əməliyyatla bağlı (yadda saxlama, silmə və s.) bir neçə sual verir. Dialoq pəncərəsinin **ölçüsünü dəyişmək olmur** və bu pəncərə aktiv olduqda **digər pəncərələrə müraciət etmək olmur**.


Sistem və tətbiqi proqram pəncərəsi. Proqramların icrası zamanı açılan pəncərədir. Tətbiqi proqram pəncərəsində proqramın idarəetmə elementləri və yaradılmış sənəd eks olunur.

Sorğu sisteminin pəncərəsi. İstifadəçiye əməliyyat sisteminin və eləcə də icra olunan hər hansı proqramın işi ilə bağlı kömək edir. Sorğu sisteminin pəncərəsində sorğuya müvafiq olaraq tapılan mövzular istifadəçiye hiperlaqələr şəklində təqdim olunur.


Qovluq pəncərəsi




Sistem və tətbiqi program pəncərəsi



Dialoq pəncərəsi




Sorğu sisteminin pəncərəsi



§6.5. File Explorer (Проводник/Fayl Bələdçisi) programı. Obyektlərlə iş üçün mübadilə buferi. Fayl və qovluqlar üzərində əməliyyatlar.

Windows 10 əməliyyat sistemində fayl və qovluqlarla daha asan işləmək üçün File Explorer (Файловый проводник/Fayl bələdçisi) standart programı nəzərdə tutulmuşdur. Bu program vasitəsilə əməliyyat sisteminin istənilən qovluq pəncərəsinə asanlıqla baxmaq, onun tərkibini əks etdirmək mümkün olur. Programın açıldığı pəncərə qovluq pəncərəsi də adlanır. Bu program Start menyudə **Windows System** qovluğunda yerləşir və onun icra modulu explorer.exe adlanır. **File Explorer** (Файловый проводник/Fayl bələdçisi) pəncərəsinin sol tərəfində disk və qovluqların ağacşəkilli strukturu, sağ tərəfində isə seçilmiş qovluğun tərkibi əks olunur. **Windows 10** əməliyyat sistemində **File Explorer** (Файловый проводник/Fayl bələdçisi) **Ribbon** (Лента/Lent) interfeysi ilə təmin olunmuşdur. **File Explorer** (Файловый проводник/Fayl bələdçisi) pəncərəsi başlıq sətrindən, lent interfeysindən, axtarış sətri, ünvan sətri, naviqasiya paneli, vəziyyət sətri, iş sahəsi və s. kimi elementlərdən ibarətdir (Şəkil 1).



Şəkil 1. File Explorer (Файловый проводник/Fayl bələdçisi) pəncərəsinin strukturu

Başlıq sətri. Başlıq sətri cəld müraciət panelini və pəncərəni idarəetmə düymələrini üzərində saxlayır. Başlıq sətrində cəld müraciət panelindən sonra cari qovluğun adı əks olunur. File Explorer (Файловый проводник/Fayl bələdçisi) simgesi ━ — üzərinə kliklədikdə pəncərənin aşağıda cədvəldə göstərilən kontekst menyusu açılır (bu menyunu başlıq sətri üzərində mausun sağ düyməsini klikləməklə də açmaq olar):

<ul style="list-style-type: none"> <input checked="" type="checkbox"/> Restore <input type="checkbox"/> Move <input type="checkbox"/> Size <input type="checkbox"/> Minimize <input type="checkbox"/> Maximize <input type="checkbox"/> Close Alt+F4 	Restore (Восстановить/Вэрга et) – pəncərəni əvvəlki normal ölçüsündə bərpa etmək üçündür; Move (Переместить/Yerini dəyişdir) – pəncərənin ekranда yerini dəyişmək üçündür; Size (Размер/Ölçü) – pəncərənin ölçülərini dəyişmək üçündür; Minimize (Свернуть/Minimallaşdır) – pəncərəni müvəqqəti olaraq yığmaq (ekrandan götürmək) üçün nəzərdə tutulur; Maximize (Развернуть/Maksimallaşdır) – pəncərəni tam ekran ölçüsündə böyütmək üçün nəzərdə tutulur; Close (Закрыть/Bağla) – pəncərəni bağlamaq üçün nəzərdə tutulur (Alt + F4).
-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	--------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

Oeyd: Başlıq sətrinin ən sol künçündə mausun sol düyməsini 2 dəfə kliklədikdə qovluq pəncərəsi bağlanır.

Quick Access Toolbar (Панель быстрого доступа/Cəld Müraciət Paneli) ━ ━ ━ ━ ━ – tez-tez istifadə

olunan əmrləri bu sahədə yerləşdirmək mümkündür. Hər hansı yeni əmr daxil etmək və ya çıxarmaq üçün panelin sağındakı

düyməni klikləmək lazımdır. ━ düyməyə kliklədikdə aşağıda cədvəldə göstərilən menyu çıxmış olur ki, bu menyu vasitəsi ilə bəzi əmrləri müraciət panelinə əlavə etmək və ya götürmək mümkündür:

<div style="border: 1px solid #ccc; padding: 5px;"> <p>Customize Quick Access Toolbar</p> <ul style="list-style-type: none"> <input checked="" type="checkbox"/> Undo <input checked="" type="checkbox"/> Redo <input checked="" type="checkbox"/> Delete <input checked="" type="checkbox"/> Properties <input checked="" type="checkbox"/> New folder <input checked="" type="checkbox"/> Rename Show below the Ribbon Minimize the Ribbon </div>	<p>Undo (Отменить/Qaytar) – sonuncu əməliyyatı ləğv edir (Ctrl+Z);</p> <p>Redo (Вернуть/Təkrar icra) – ləğv olunmuş əməliyyatı bərpa edir (Ctrl+Y);</p> <p>Delete (Удалить/Sil) – seçilmiş obyekti silmək üçün nəzərdə tutulub;</p> <p>Properties (Свойства/Xüsusiyyətlər) – seçilmiş qovluğun xüsusiyyətlərinə baxmağa imkan verir;</p> <p>New Folder (Новая папка/Yeni qovluq) – yeni qovluq yaratmağa imkan verir (Ctrl+Shift+N);</p> <p>Rename (Переименовать/Adı dəyişdir) – seçilmiş obyektin adını dəyişdirir (F2);</p> <p>Show Below the Ribbon (Разместить под лентой/Lentin aşağısında göstər) – cəld müraciət panelini lentin aşağısında göstərməyə imkan verir;</p> <p>Show Above the Ribbon (Разместить над лентой/Lentin yuxarisında göstər) – lentin aşağısında yerləşmiş cəld müraciət panelinin yuxarıda yerləşməsini təmin edir;</p> <p>Minimize the Ribbon (Свернуть ленту/Lenti kiçilt) – lentin qovluq pəncərəsində gizlədilməsini və ya əksinə görünməsini təmin edir (Ctrl+F1).</p>
------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------	---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------


Başlıq sətrinin sağ hissəsində üç dənə idarəedici düymə yerləşir. Mausun göstəricisini bu düymələrin istənilən biri üzərində bir neçə saniyə saxlayan kimi həmin düymənin funksiyası (adı) ekranada əks olunur. Bunlar aşağıdakılardır:

<input checked="" type="checkbox"/>	Close (Закрыт/Bağla) düyməsi pəncərəni bağlamaq üçün nəzərdə tutulur. Bunun üzərində mausun sol düyməsi basılırkən pəncərə bağlanır. Hər hansı programın icrası zamanı bu düymə basılırsa, onda həmin programın icrası yarımcıq dayandırılır.
<input type="checkbox"/>	Maximize (Развернуть/Maksimallaşdır) düyməsi pəncərəni tam ekran ölçüsündə böyütmək üçün nəzərdə tutulur. Bu düymə basıldıqda pəncərə ekranı tamam tutur və ekrandakı digər elementlər (tapşırıqlar panelindən başqa) görünməz olur. Bu halda avtomatik olaraq <input type="checkbox"/> işaretəsi <input type="checkbox"/> ilə əvəz olunur.
<input type="checkbox"/>	Restore (Восстановить/Bərpa et) düyməsi pəncərəni əvvəlki normal ölçüsündə bərpa etmək üçündür. Yəni bu düymə basıldıqda pəncərə ekranда yenə ilkən vəziyyətdə olduğu kimi görünür.
—	Minimize (Свернуть/Minimallaşdır) düyməsi pəncərəni mühvəqqəti olaraq yığmaq (ekrandan götürmək) üçün nəzərdə tutulur. Yəni bu düymə pəncərəni minimum kiçitmək üçün istifadə edilir.

İdarəedici düymələrin aşağı hissəsində 2 düymə yerləşir:


	Minimize the Ribbon (Свернуть ленту/Lenti kiçilt) düyməsi – lentin qovluq pəncərəsində gizlədilməsini və ya əksinə görünməsini təmin edir (Ctrl+F1);
	Help (Справка/Kömək) – sistemin məlumat və kömək mərkəzinə daxil olmağa imkan verir (F1).

Address bar (Адрес панель/Ünvan sətri).



Şəkil 6.2. Address bar (Адрес панель/Ünvan sətri)

Ünvan panelində cari qovluğa gedən yol göstərilir (Şəkil 6.2). Həmin yolda kiçik “>” işaretəsi ilə ayrılan qovluqlar ardıcılılığı əks olunur. Bu ardıcılığa daxil olan istənilən qovluğu açmaq olar. Qeyd edək ki, Windows 10 əməliyyat sistemində açılmış qovluq pəncərəsinin ünvan panelindəki hər bir ünvan düymə şəklində verilir. Yəni, mausun göstəricisini bu paneldəki istənilən ünvan üzərinə gətirib sol düyməsini klikləsek həmin ünvana birbaşa keçid baş verəcək. Əgər həmin paneldəki kiçik “>” işaretəri üzərində mausun düyməsini klikləsek, onda burada əks olunan kiçik “>” işaretəsi aşağı istiqamətlənmış “<” işaretə formasını alacaq və cari qovluqdakı alt qovluqlar siyahısı göstəriləcək (Şəkil 3).




Şəkil 6.3

Master NR Tədris Mərkəzi

Ünvan sətri üzərində soldan **Back (Назад/Geri)** ← və **Forward (Вперед/İrəli)** → əvvəlcədən açılmış qovluqlara sürətli keçid üçün, **Up (Вверх/Yuxarı)** ↑ daha yüksək səviyyəli qovluğa keçid üçün (yüksek səviyyəli qovluğa keçid üçün Backspace düyməsindən də istifadə etmək olar), yanındakı **Recent locations (Последнее расположение/Son yerlər)** düyməsini sıxdıqda isə əvvəl açılmış qovluqların siyahısına baxmaq, lazım olanı seçmək mümkündür. Ünvan sətrinin sonunda göstərilən **Search area (Область поиска/Axtarış sahəsi)** qutusuna cari qovluq və onun bütün alt qovluqlarında müəyyən meyarlara cavab verən qovluq və fayllan tapmağa imkan verir. Ünvan paneli üzərində olan **Refresh (Обновить/Yenilə)** ⏪ düyməsi isə yenilmək üçün istifadə olunur.

Ünvan sətri ilə bağlı olan klaviatura qısayolları:	
Address bar (Адрес панель/Ünvan paneli)	F4
Back (Назад/Geri)	Alt + ←
Forward (Вперед/İrəli)	Alt + →
Up (Вверх/Yuxarı)	Alt + ↑ və ya Backspace
Refresh (Обновить/Yenilə)	F5
Search area (Область поиска/Axtarış sahəsi)	F3


File (Файл/Fayl) tabı

Şəkil. File (Файл/Fayl) tabı

	Open new window	Seçilmiş qovluğu və ya cari qovluğu yeni qovluq pəncərəsində açmaq üçün nəzərdə tutulub.
	Open Windows PowerShell	Windows PowerShell pəncərəsini aktivləşdirmək üçün nəzərdə tutulub.
	Options	Folder Options (Qovluqların xüsusiyyətləri) dialoq pəncərəsini açmaq üçün nəzərdə tutulub.
	Help	Kömək pəncərəsini aktivləşdirmək üçün nəzərdə tutulub.
	Close	Cari qovluq pəncərəsini bağlamaq üçün nəzərdə tutulub.

Qeyd: **Frequent Places** – tez-tez daxil olduğumuz qovluqların siyahısına baxmaq üçün nəzərdə tutulub.

Home (Главная/Ev) lent tabı və onun lent qrupları



Clipboard (Буфер обмена/Mübadilə buferi) lent qrupu



Pin to Quick access (Закрепить на панели быстрого доступа/Cəld müraciətə daxil et) – seçilmiş qovluğunu naviqasiya panelində olan Quick Access bölməsinə bərkidir;

Copy (Копировать/köçür) – seçilmiş obyekti mübadilə buferinə göndərilməsi üçün nəzərdə tutulub;


Paste (Вставить/Əlavə et) – mübadilə buferində olan obyekti cari qovluğa yapışdırır;

Cut (Вырезать/Kəs) – seçilmiş obyekti kəsilərək mübadilə buferinə yerdəyişməsini təmin edir;

Copy path (Скопировать путь/Yolu köçür) – seçilmiş obyektin yolunu mübadilə buferinə göndərməyi təmin edir;

Paste shortcut (Вставить ярлык/Qısayolu əlavə et) – Mübadilə buferində yerləşdirilmiş obyekti qısayolunu yapışdırır.

Organize (Упорядочить/Təşkil et) lent qrupu




Move to (Переместить в/Yerini buraya dəyişdir) – mübadilə buferindən istifadə etmədən seçilmiş obyekti başqa bir qovluğa yerini dəyişir;

Copy to (Копировать в/Buraya köçür) – mübadilə buferindən istifadə etmədən seçilmiş obyekti surətini başqa bir qovluğa göndərir;

Delete (Удалить/Sil) – seçilmiş obyekti silmək üçün istifadə edilir;

Rename (Переименовать/Adını dəyişdir) – seçilmiş obyektin adını dəyişdirir.

New (Создать/Yeni) lent qrupu




New Folder (Новая папка/Yeni qovluq) – cari qovluq daxilində yeni qovluq yaratmağa imkan verir;

New Item (Создать элемент/Yeni element) – cari qovluq daxilində yeni obyekt yaratmağa imkan verir;

Easy Access (Простой доступ/Cəld müraciət) – seçilmiş obyekti şəbəkə diski kimi quraşdırmağa imkan verir və ya Library qovluğunun içərisinə əlavə edir.

Open (Открыть/Aç) lent qrupu




Properties (Свойства/Xüsusiyyətlər) – seçilmiş obyekti xüsusiyyətlərini göstərir, həmçinin altəmri vasitəsilə obyekti xüsusiyyətlərini də silmək mümkündür;

Open (Открыть/Aç) – seçilmiş obyekti açmaq üçün istifadə olunur;

Edit (Правка/Redakta et) – seçilmiş obyekti redakta etmək üçün nəzərdə tutulub;

History (Журнал/Tarixçə) – seçilmiş obyekti əvvəlki versiyalarına baxmağa imkan verir.


Select (Выделить/Seç) lent qrupu




Select all (Выделить все/Hamısını seç) – Cari qovluq daxilində olan bütün obyektləri seçməyə imkan verir;

Select None (Снять выделение/Heç birini seçmə) – Seçilmiş bütün obyektlərin bütün seçimlərini ləğv edir;

Invert selection (Обратить выделение/Seçilmiş dəyişdir) – Seçilmiş obyektlərlə seçiləməmiş obyektlərin yerini dəyişir (seçilməyənləri seçir).



Send (Отправить/Göndər) lent qrupu



Share (Поделиться/Paylaş) – seçilmiş obyekti bluetooth, mail və s. ilə paylaşmağa imkan verir;

Email (Электронная почта/E-poçt) – seçilmiş obyekti MS Outlook programı vasitəsi ilə mail göndərməyə imkan verir;


Zip (Сжать/Zip) – seçilmiş obyekti arxivləşdirməyə imkan verir;

Burn to disc (Запись на диск/Diskə yaz) – seçilmiş obyekti optik diskə yazmağa imkan verir;

Print (Печать/Çap) – seçilmiş faylı çap etmək üçün nəzərdə tutulub;


Fax (Факс/Faks) – seçilmiş faylı faksla göndərmək üçün nəzərdə tutulub.

Share with (Общий доступ/Paylaş) lent qrupu




Specific people (Отдельные люди/Xüsusi şəxslər) – seçilmiş obyektin lokal kompüter şəbəkəsində seçilmiş şəxslərə paylaşmağa imkan verir;

Remove access (Сделать недоступными/Müraciəti ləğv et) – seçilmiş obyekti lokal kompüter şəbəkəsində seçilmiş şəxslərə paylaşmayı dayandırır.




Advanced security (Дополнительные настройки безопасности/Təkmil təhlükəsizlik) – Lokal kompüter şəbəkəsində paylaşılmış obyektin təkmilləşdirilmiş təhlükəsizlik tədbirlərini bu əmr vasitəsi ilə icra etmək olar.

View (Вид/Görünüş) lent tabı və onun lent qrupları



Panes (Панели/Panellər) lent qrupu




Navigation pane (Область навигации/Naviqasiya paneli) – naviqasiya (hərəkət) panelinin pəncərənin sol tərəfində görünüb-görünməməsini təyin etmək üçün istifadə olunan əmrdir. Bu əmrin altəmrləri vasitəsilə isə Hərəkət panelində qovluqların görünmə rejimlərini və kitabxana qovluğunun hərəkət panelində görünüb-görünməməsini təyin edir.

Preview pane (Область предпросмотра/Önbaxış paneli) – Pəncərənin sağ tərəfində önbaxış panelini gizlədib göstərmək üçün istifadə olunur. Bu panel vasitəsilə faylları açmadan məzmununa baxmaq mümkündür.

Details pane (Область сведений/Təfərrüatlar paneli) – Pəncərənin sağ tərəfində təfərrüatlar panelini aktivləşdirir. Bu panel vasitəsilə obyekt haqqında daha ətraflı məlumat almaq mümkündür.

Layout (Макет/Дизайн) lent qrupu




- Extra Large Icon** (Огромные значки/Çox böyük işaretlər) – bu əmr aktivləşdirildikdə pəncərədə təsvir olunmuş obyektlərin piktoqramları ekranda böyük formada təsvir olunur;
- Large Icons** (Крупные значки/Böyük işaretlər) – birinciə nisbətən burada piktoqramlar daha kiçik formada olur;
- Medium Icons** (Обычные значки/Adı işaretlər) – obyektlərin işaretlərini ekranda əks olunma strukturunda bir dəyişiklik olmasa da, piktoqramlar nisbətən kiçilir;
- Small Icons** (Мелкие значки/Kiçik işaretlər) – obyektlərin piktoqramları kiçik formada olur və sətirlər üzrə əlifba sırası ilə əks olunur;
- List** (Список/Siyahı) – piktoqramlar əvvəlki ilə eyni görünüşdə olur, lakin bu dəfə sütun üzrə əlifba sırasıyla nizamlanır;
- Details** (Таблица/Təfərrüatlar) – bu halda piktoqramlar susmaya görə bir sütundə əlifba sırası ilə nizamlansa da sonradan istifadəçilər tərəfindən bu düzülüş dəyişdirilə bilər. Həmçinin burada susmaya görə obyektlərin 4 düzülüş rejimi verilir:
 - adına görə (name);
 - son dəyişiklik tarixinə görə (date modified);
 - tipinə görə (type);
 - ölçüsüne görə (size).

Bu rejimdə sütunlar üzrə filtrləmə əməliyyatı da aparmaq mümkündür, yəni ancaq müəyyən şərtləri ödəyən sətirlər saxlanılır, yerdə qalanlar atılır.

7. Tiles (Плитка/Lövhəciklər) – bu rejimdə obyektlərin piktoqramları orta ölçüdə sütunlarda verilir və bu piktoqramların yanında obyektin adı, tipi, ölçüsü təsvir olunur;

8. Content (Содержимое/Məzmun) – Bu rejimdə isə obyektlərin piktoqramları orta ölçüdə olur, obyektlər bir sütundə təsvir olunur, hər bir piktoqramın sağında ayrıca bir sütundə isə obyekt haqqında olan məlumatlar(əsasən son dəyişiklik tarixi və ölçüsü) əks olunur.

Current view (Текущий вид/Cari görünüş)




Sort by (Сортировка/Nizamla) – obyektlərin nizamlanmasını həyata keçirir. Susmaya görə obyektlər 4 xüsusiyyətə görə nizamlanır: adı, tipi, son dəyişiklik tarixi, ölçüsü.

Group by (Группировка/ Qruplaşdır) – seçilmiş şərtə görə obyektlərin qruplaşdırılmasına imkan verir. Obyektləri qruplaşdırıldığda onları bir kliklə asanlıqla seçmək mümkündür.

Add Columns (Добавить столбцы/Sütun əlavə et) – **Details** (Таблица/Təfərrüatlar) görünüş rejimində olduqda pəncərəyə əlavə sütunlar artırır.

Size All Columns to Fit (Все столбцы по размеру содержимого/Sığışdırmaq üçün bütün Sütunları Ölçüləndir) – bütün sütunların enini içərisində məzmunu uyğunlaşdırır.

Show/hide (Показать/Скрыть/Göstər/gizlət) lent qrupu



Item check boxes (Флажки элементов/Elementin seçim xanaları) – qovluq pəncərəsində olan hər bir obyektin önündə balaca kvadrat formasında seçim qutusu əlavə etmək üçün nəzərdə tutulub.

File name extensions (Расширения имен файлов/Fayl adı genişlənmələri) – faylların genişlənmələrinin gizlədilib-görünməsini təyin edir.

Hidden items (Скрытые элементы/Gizli elementlər) – gizli obyektlərin görünüb-görünməməsini təyin edir.

Hide selected items (Скрыть выбранные элементы/Seçilmiş elementləri gizlət) – seçilmiş obyektləri gizlədir.


Options (Параметры/Seçimlər) lent qrupu




Options (Параметры/Seçimlər) əmrinin yuxarı hissəsinə kliklədiğdə **Folder Options** (Параметры папок/Qovluq seçenekləri) diałog pəncərəsi aktivləşir. **Folder Options** (Параметры папок/Qovluq seçenekləri) diałog pəncərəsinin üç tabı vardır: **General** (Общие/Ümumi), **View** (Вид/Görünüş) və **Search** (Поиск/Axtar).

Folder Options (Параметры папок/Qovluq seçimləri) diałog pəncərəsi

General (Общие/Ümumi) tabı



View (Вид/Görünüş) tabı



Search (Поиск/Axtar) tabı

1. Open each folder in the same window (Открывать папки в одном и том же окне/Qovluqları eyni pəncərədə aç) parametrinin seçilməsi iç-içə yerləşmiş qovluqların açılması zamanı bir pəncərədə əks olunmasını təmin edir;

2. Open each folder in its own window (Открывать каждую папку в отдельном окне/Hər qovluq ayrı pəncərədə aç) parametri iç-içə yerləşmiş qovluqların ayn-ayrı pəncərələrdə açılmasını təmin edir;

3. Single-click to open an item (point to select) (Открывать одним целиком, выделять указательем/Elementi açmaq üçün bir klik göstərici ilə qeyd etmək) parametri seçildikdə obyektlər sol düymə bir dəfə kliklənərək açılır və mausun göstəricisi el şəklində əks olunur;

4. Double-click to open an item (single-click to select) (Открывать двойным, а выделять одним щелчком/Elementi açmaq üçün ikiqat klik seçmək üçün bir klik) parametri seçildikdə obyektlər sol düymə ikiqat kliklənərək açılır və mausun göstəricisi ox şəklində əks olunur;

5. Privacy (Конфиденциальность/ Məxfilik) ilə son istifadə olunmuş obyektlərin və tez-tez istifadə olunmuş qovluqların Quick Access bölümündə görünüb görünməməsi təyin edilir.

1. Apply to Folders (Применить к папкам/Qovluqlara tətbiq et) və **Reset Folders** (Сброс вида папок/Qovluqların vəziyyətini bərpa et) düymələri ilə bu qovluq üçün istifadə edilmiş görüntüs rejimini bu tipdən olan bütün qovluqlara tətbiq olunması və ya qovluqların əvvəlki vəziyyətinin bərpasını təmin edir;

2. Advanced settings (Дополнительные параметры/Təkmil parametrlər) bölməsində bütün qovluqların ekranında əks olunma parametrləri tənzimlənir. Məsələn:

- Don't show hidden Files, folders or drives** (Не показывать скрытые файлы, папки и диски/Gizli faylları, qovluqları və qurğuları göstərmə) parametri seçilmiş olduqda atributu “gizli” olan elementlər ekrannda əks olunmur;

- Show hidden files, folders or drives** (Показывать скрытые файлы, папки и диски/Gizli faylları, qovluqları və qurğuları göstər) parametri seçildikdə isə həmin elementlər ekrannda görünür;

- Hide extensions for known file types** (Скрывать расширения для зарегистрированных типов файлов/Məlum fayl tipləri üçün ad genişlənmələrini gizlət) parametri seçilərsə, o halda əməliyyat sisteminə məlum olan programların fayl tipləri yəni ad genişlənmələri ekrannda əks olunmur. Əks halda bütün faylların ad genişlənmələri əks olunur.

Folder Options (Параметры папок/Qovluq seçimləri) diałog pəncərəsinin **Search** (Поиск/Axtar) pəncərə əlavəsindəki parametrlərlə əməliyyat sisteminin qovluqlarda axtarış parametrləri tənzimlənir.

Status bar (Строка состояния/Vəziyyət sətri). File Explorer (Файловый проводник/Fayl bələdçisi) program pəncərəsinin ən aşağı hissəsində **Status bar** (Строка состояния/Vəziyyət sətri) yerləşir. Vəziyyət sətri adətən bir neçə zonaya bölünməş olur və bu zonaların hər birinə müəyyən informasiya çıxarılır. Məsələn, qovluq pəncərəsinin vəziyyət sətrində qovluqda yerləşmiş obyektlərin sayı, diskin boş hissəsinin həcmi və həmçinin seçilmiş qovluqdakı faylların tutduğu yaddaş sahəsinin həcmi və s. məlumat əks olunur. Vəziyyət sətrinin ən sağ tərəfində obyektlər haqqında məlumatların görünməsi (**Details** (Таблица/Şəhərrüatlar)) və obyektlərin sadəcə böyük piktoqramlar şəklində görünməsini təmin edən (**Large Icons** (Крупные значки/Böyük işarələr)) 2 düymə yerləşir.

Oyled: MS Office programlarında olduğu kimi burada da Type Key (Açar tipi) elementlərini Alt və ya F10 düymələri ilə aktivlaşdırmaq mümkündür.

Mübadılə buferi. Windows 10 OS – də informasiya mübadiləsi üçün müxtəlif üsullar var. Bunlardan biri **mübadılə buferindən** (Win+V – sixmaqla Windows 10-nun mübadılə buferini açmaq olar) istifadə etməklə obyektlərin surətinin çıxarılması və ya **yerdəyişməsi** əməliyyatıdır. Digər üsul isə əlaqələrin yaradılması və ya **OLE** (Əlaqə və obyektlərin tətbiq edilməsi) texnologiyasından istifadə etməklə **bir tətbiqi program paketi obyektinin digərinə əlavə olunmasından** ibarətdir.

Obyektin surətinin çıxarılması və ya yerinin dəyişdirilməsi zamanı müvəqqəti saxlandığı yer mübadılə buferi (Clipboard) adlanır. Mübadılə buferi enerjidən asılıdır.

Mübadılə buferi əmrləri aşağıdakılardır:

Cut (CTRL+X) – obyektin mübadılə buferi vasitəsilə yerini dəyişir;

Copy (CTRL+C) – obyekti öz yerində saxlamaqla, surətini çıxarır;

Paste (CTRL+V) – kəsilmiş və surəti alınmış obyekti göstərilən yerə əlavə edir.

Bufer əmrləri həmçinin File Explorer pəncərəsinin Home menyusu daxilində yerləşən Clipboard əmrləri ilə də etmək olar.

Oyled: Cut və Copy əmrləri obyekt seçildikdə aktiv olur. Paste əmri isə Cut və ya Copy əmri icra olunduqdan sonra aktivləşir. Cut əmrindən sonra obyekt solğun görünür. Paste əmri mübadılə buferi boş olduqda passiv olur (solğun rəngdə). Paste əmri Cut və Copy –

dən sonra, Paste Shortcut əmri isə **yalmız** Copy əmrindən sonra aktiv olur. Mübadilə buferində yalnız **1 obyekt** yerləşə bilər. Copy əmrindən sonra obyekti mübadilə buferində **silinənədək istənilən sayıda** yapışdırmaq olar, Cut əmrindən sonra isə yalnız 1 dəfə.

§6.6. Windows 7 əməliyyat sistemində kontekst menyular

Fayl və qovluqlar üzərində aparılan əməliyyatların ən səmərəli variantlarından biri də faylin, qovluğun və iş masasının kontekst menyusudur. Kontekst menyunun iki üstünlüyü var: istifadəçinin işlədiyi programın menyusundan zəruri əmlərlər axtarışına ehtiyac qalmır və kontekst menyuda istifadəçinin yalnız cari anda istifadə etdiyi iş rejimi və ya obyektlə bağlı zəruri əməliyyatların siyahısı əks olunur. Kontekst menyunu müxtəlif üsullarla açmaq olar:

- obyektin və ya program pəncərəsinin üzərində mausun sağ düyməsini basmaqla;
- klaviaturadan  (context menu) düyməsini basmaqla;
- klaviaturadan Shift+F10 düymələr kombinasiyasını basmaqla.

1. Faylin kontekst menyusu:

- Open** (Открыть/Аç) – faylı açır;
- Edit** (Правка/Redaktə et) – faylı redaktə edir;
- New** (Создать/Yeni) – faylı yeni pəncərədə açır;
- Print** (Печать/Çap et) – faylı çap edir;
- Open with** (Открыть с помощью/Açma vasitəsi) – bir proqrama məxsus olan faylı başqa program pəncərəsində açmağa imkan verir;

Share with (Общий доступ/Paylas) – faylı şəbəkədə ümumi istifadəyə verir;
Add to archive... (Добавить в архив.../Arxivə əlavə et...), **Add to “File name”** (Добавить в архив «Имя Файла»/Arxivə əlavə et “Faylin adı”), **Compress and email...** (Добавить в архив и отправить по e-mail.../Sixşdır və e-poçtla göndər...), **Compress to “File name” and email** (Добавить в архив «Имя Файла» и отправить по e-mail/Sixşdır “Faylin adı” və e-poçtla göndər) – kompüterdə arxiv programı quraşdırıldıqdır;

- Restore previous versions** (Восстановить предыдущие версии/Өvvəlki versiyaları qaytar) – seçilmiş fayl və ya qovluğun əvvəlki versiyasını bərpa edir;
- Send to** (Отправить/Göndər) – faylı elektron poçt vasitəsilə, fləş diskə və s. göndərir;
- Cut** (Вырезать/Kəs) – faylı kəsib mübadilə buferinə yerləşdirir;
- Copy** (Копировать/Köçür) əmri cari qovluqda seçilmiş obyektin surətini (kopyasını) mübadilə buferinə yerləşdirir.
- Create Shortcut** (Создать ярлык/Qisayol yarat) – faylin qisayolunu yaradır;
- Delete** (Удалить/Sil) – faylı silir;
- Rename** (Переименовать/Adı dəyişdir) – faylin adını dəyişir;
- Properties** (Свойства/Xüsusiyyətlər) – faylin xüsusiyyətlərini göstərir.

2. Qisayolun kontekst menyusu. Faylin kontekst menyusu ilə qisayolun kontekst menyusu ilə demək olar ki, eynidir. Fərqlər – qisayolun kontekst menyusunda **Open file location** (Открыть расположение файла/Faylin məkanını aç) əmrinin olması və **Share with** (Общий доступ/Paylaş) əmrinin olmamasıdır.

- Open file location** (Открыть расположение файла/Faylin məkanını aç) – istinad etdiyi obyektin olduğu qovluğu açır.

3. Qovluğun kontekst menyusu. Qovluğun kontekst menyusu faylin kontekst menyusu ilə oxşardır. Fərq ondan ibarətdir ki, qovluğun kontekst menyusunda **Edit** (Правка/Redaktə et), **New** (Создать/Yeni), **Print** (Печать/Çap et), **Open with** (Открыть с помощью/Açma vasitəsi) əmrləri yoxdur.

Qeyd: obyektlərin kontekst menyusunun ilk əmrinin qahn hərflərlə verilməsinin səbəbi odur ki, bu əmri obyektin üzərinə mausun sol düyməsini iki dəfə klikləməklə da icra etmək olar.

4. Arxiv qovluğunun kontekst menyusu.


Arxiv qovluğunun kontekst menyusunda əlavə olaraq aşağıdakı əmrlər var:

- Open with WinRAR** (Открыть с помощью WinRAR/WinRARla aç) – arxiv qovluğunu WinRAR programı ilə açır;
- Extract files...** (Извлечь файлы.../Faylları Çıkar...) – arxiv qovluğunda yerləşən faylları istifadəçinin təyin edəcəyi yerə çıxarır;
- Extract Here** (Извлечь в текущую папку/Bura çıkar) – arxiv qovluğunda yerləşən faylları arxivin yerləşdiyi qovluğa çıxarır;
- Extract to “Archive name”** (Извлечь в «Имя архива»\ /“Arxivin adı”\ qovluğuna çıkar) – arxiv qovluğunda yerləşən faylları arxivin adında olan qovluğa çıxarır.

5. This PC (Этот компьютер/Bu PC) qovluğunun kontekst menyusu:

- Pin to Quick Access** (Закрепить на панели быстрого доступа/Cəld müraciətə daxil et) – qovluğunu müraciət bölməsinə bərkidir;
- Manage** (Управление/İdarəetmə) – diskleri və qurğuları idarə edir (sərt disklerin bölgülərinə baxış və ya onların birləşdirilməsi, drayverlərin siyahısına baxış və ya onların yenilənməsi və s. kimi əmrlər);
- Map network drive** (Подключить сетевой диск/Şəbəkə diskini qos) – şəbəkə qovluğunu məntiqi disk kimi istifadə etməyə imkan verir;
- Disconnect network drive** (Отключить сетевой диск/Şəbəkə diskini ilə əlaqəni kəs) – şəbəkə ilə əlaqəni kəsmək üçün şəbəkə diskini ayıır;


Properties (Свойства/Xüsusiyyətlər) – kompüter və əməliyyat sistemi haqqında ümumi məlumat almağa imkan verir.




Şəkil. Faylin kontekst menyusu



Şəkil. Qovluğun kontekst menyusu



Şəkil. Qisayolin kontekst menyusu



Şəkil. Arxiv qovluğunun kontekst menyusu

6. Recycle Bin (Корзина/Səbət) qovluğunun kontekst menyusu:

- Empty Recycle Bin (Очистить корзину/Səbəti təmizlə) – səbəti “bosaldır”;

• Properties (Свойства/Xüsusiyyətlər) emrinin klikləyen zaman açılan Recycle Bin Properties (Свойства: Корзина/Səbət Xüsusiyyətləri) diaqloq pəncərəsinin General (Общие/Ümumi) sahəsinin emrləri ilə tanış olaq:


- Recycle Bin Location (Расположение корзины/Səbət üçün yer) – səbətin sərt diskin hansı məntiqi bölməsində yerləşməsini seçmək üçündür.

- Settings for selected location (Параметры для выбранного расположения/Seçilmiş məkan parametrləri) – səbətin ölçütünü təyin etmək və ya obyektlərin səbət düşmədən birdəfəlik silinməsini təyin etmək üçündür.

1. Custom size: (Задать размер:/Fərdi ölçүү:) – səbətin həcmini təyin edir. Maximum size (MB): (Максимальный размер (МБ):/Maksimum ölçü (MB):) emrinin karşısındaki xanaya ixtiyarı ölçünü (seçilmiş məntiqi diskin həcmi) aşmamaq şərtlə) yaza bilsək;

2. Don't move files to the Recycle Bin. Remove files immediately when deleted. (Уничтожать файлы сразу после удаления, не перемещая в корзину/Faylları Səbət göndərmə). Silinmə zamanı faylları birdəfəlik ləğv et.) – faylları səbət düşmədən birdəfəlik silir (Shift+Delete).


Display delete confirmation dialog (Запрашивать подтверждение на удаление/Silinmənin təsdiqlənməsi diaqonunu göstər) – faylları silən zaman ekrannda görünən diaqloq pəncərəsinin (Şəkil) göstərilməsini və ya göstərilməməsini təyin edir.



Şəkil. Recycle Bin Properties (Свойства: Корзина/Səbət Xüsusiyyətləri) diaqloq pəncərəsi

7. İş masasının kontekst menyusu (Şəkil):

View (Вид/Görünüş) – piktoqramların formasını və ölçüsünü tayin edir. Mausu bu əmrin üzərində saxlayan zaman alt pəncərə açılır (Şəkil):



Şəkil. İş masasının kontekst menyusu

Large icons

Medium icons

Small icons

Auto arrange icons

Align icons to grid

Show desktop icons

Şəkil. View (Buñ/Görüniş) alt pəncərəsi

İş masasının görünüş rejimləri:

- Large Icons** (Крупные значки/Böyük Piktoqramlar) – obyektlər böyük ikonlar şəklində görünür;
- Medium Icons** (Обычные значки/Orta Piktoqramlar) – obyektlər orta ölçülü ikonlar şəklində görünür;
- Small Icons** (Мелкие значки/Kiçik Piktoqramlar) – obyektlər kiçik ikonlar şəklində görünür.


İş masasının nizamlama rejimləri:

- **Auto arrange icons to grid** (Упядочить значки автоматически/Avtonizamlama piktoqramları) – obyektlər avtomatik olaraq nizamlayırlar;
- **Align icons to grid** (Выровнять значки по сетке/Piktoqramları tor üzrə düzləndir) – obyektləri ekranın tor xətləri üzrə nizamlayırlar.

- **Show desktop icons** (Отображать значки рабочего стола/İş masası piktoqramlarını göstər) – iş masasında piktoqramları göstərir. Susmaya görə bu parametrin qarşısında “quş” işarəsi olur. Əgər bu işarə götürülsə, iş masasında heç bir piktoqram görünməyəcək (mini-proqramlardan başqa).

Sort by (Сортировка/Nizamla) – bu əmr üzərində mausun sol düyməsini klik etdikdə pəncərənin solunda aşağıdakı kimi bir alt pəncərə açılır (Şəkil):

- **Name** (Имя/Ad) – ekrandaki obyektləri adına görə sıralayır;
- **Size** (Размер/Ölçü) – ekrandaki obyektləri ölçüsünə görə sıralayır;
- **Item type** (Тип элемента/Element növü) – ekrandaki obyektləri tipinə görə sıralayır;
- **Date modified** (Дата изменения/Dəyişdirilmə tarixi) – ekrandaki obyektləri son dəyişiklik tarixinə görə sıralayır.



Şəkil. Sort by (Сортировка/Nizamla) alt pəncərəsi

• **Refresh** (Обновить/Yenilə) – bu düymə yeniləmə əməliyyatını yerinə yetirir. Bu əməliyyatı klaviaturadan **F5** düyməsi vasitəsilə də icra etmək olar.

• **Paste** (Вставить/Əlavə et) – mübadilə buferindəki obyekti yapışdırır. Bu əmr **Cut** (Вырезать/Kəs) və **Copy** (Копировать/Köçür) əmrlərindən sonra aktivləşir.

• **Paste Shortcut** (Вставить ярлык/Qisayol əlavə et) – mübadilə buferindəki obyektin qisayolunu yapışdırır. Bu əmr yalnız **Copy** (Копировать/Köçür) əmrlərindən sonra aktivləşir.

• **Undo** (Отменить/Qaytar) – sonuncu əməliyyatı ləğv edir. Bu əməliyyatı klaviaturanın **Ctrl+Z** düymələr kombinasiyası ilə də yerinə yetirmək olar. Sonuncu əməliyyatda obyekt silinibsə **Undo Delete** (Отменить удаление/Silinməni Qaytar) və ya sonuncu əməliyyatda obyektin nüsxəsi yaranıbsa, **Undo Copy** (Отменить копироваене/Köçürməni Qaytar) əmrləri əks olunacaq. **Undo** (Отменить/Qaytar) əmri icra etdikdən sonra **Redo** (Вернуть/Təkrar icra) əmri aktivləşir.

• **Redo** (Вернуть/Təkrar icra) – ləğv edilmiş əməliyyatın bərpasını icra edir. Bu əməliyyatı klaviaturanın **Ctrl+Y** düymələr kombinasiyası ilə də yerinə yetirmək olar.


• **New** (Создать/Yeni) – əmri iş masasında yeni obyekt yaratmaq üçün istifadə edilir. Bu əmrdən istifadə edərək iş masasında yeni istifadəçi qovluğunu yaratmaq, iş masasında olmayan, lakin tez-tez istifadə olunan hər hansı obyekti qisayolunu yaratmaq, eyni zamanda sistemin təklif etdiyi müxtəlif fayllar yaratmaq olar (Şəkil).



Şəkil. New (Создать/Yeni) əmri

Master NR Tədris Mərkəzi

- **Display settings** (Параметры экрана/Display parametleri) – ekranın parlaqlığı, obyektlərin ölçüləri, əksetdirmə qabiliyyəti, ekran oriyentasiyası və s. tənzimləmək üçündür (Şəkil).




Şəkil. Display settings (Параметры экрана/Display parametleri)

- **Brightness and color** (Яркость и цвет/Parlaqlıq və rəng) – ekran parlaqlığını və gecə işığı rejimini sazlayır;
- **Scale and layout** (Масштаб и разметка/Miqyas və düzən) – ekrandakı obyektlərin ölçülərini nizamlayır;
- **Display resolution** (Разрешение экрана) – ekranın əsketdirmə qabiliyyətini nizamlayır;
- **Display orientation** (Ориентация дисплея/Display səmtləşməsi) – ekran oriyentasiyasını nizamlayır;
- **Multiple displays** (Несколько дисплеев/Bir neçə display) – bir neçə monitorun qoşulma parametrlərini nizamlayır.
- **Personalize** (Персонализация/Fərdiləşdir) – iş masasını fərdiləşdirmək (arxa fonu, səs effektlərini, iş masasındaki piktoqramların görünüşünü dəyişmək və s.) məqsədilə istifadə edilir.

Açılan **Personalization** (Персонализация/Fərdiləşdir) bölməsinin bəzi hissələrini təhlil edək:

- **Background** (Фон/Fon) – iş masasının fon rəsmini dəyişmək üçün istifadə olunur (Şəkil).




Şəkil. Background (Фон/Fon)


Master NR Tədris Mərkəzi

Şəklin ekran ölçülərinə uyğunlaşdırılması üçün pəncərənin aşağısında yerləşən **Choose a fit** (Выберите положение/Mövqe seç) düyməsinini klikləməklə açılan əmrlərdən birini seçmək lazımdır (Şəkil):

1. **Fill** (Заполнение/Doldur) – şəkil bütün ekranı tutur. Susmaya görə bu rejim təklif edilir. Şəkil ekrana yerləşmədiyi halda şəkin artıq hissələri kəsilir;
 2. **Fit** (По размеру/Uyğunluq) – şəkil ekranın şaquli sərhədlərinə qədər dərtilir;
 3. **Stretch** (Растянуть/Dartılma) – şəkin kənarları kəsilmədən ekranın kənarlarına qədər dərtilir;
 4. **Tile** (ЗамостиТЬ/Mozaika) – şəkil bütün ekran üzrə çoxaldılır. Bu rejim kiçik ölçülü şəkillər üçün daha məqsədə uyğundur;
 5. **Center** (По центру/Mərkəzə) – şəkin ölçüləri dəyişmədən ekranın mərkəzinə yerləşir;
 6. **Span** (Расширение/Dart) – çoxmonitorlu rejimdə aktivləşir. Şəkli monitorların ekranlarına bölüşdürür;
- **Colors** (Цвета/Rəng) – pəncərələrə bağlı rəng seçimlərini təyin etmək üçündür.




Şəkil. Choose a fit (Выберите положение/Mövqe seç)



Şəkil. Colors (Лөгем/Rəng)


- **Lock screen** (Экран блокировки/Kilid ekranı) – kilid ekranı ilə bağlı tənzimləmələr aparmaq üçündür. Buraya kilid ekranının arxa fonu, ekranın yuxarı rejiminə düşmə parametrləri, ekran qoruyucusunun xüsusiyyətləri və s. daxildir.



Şəkil. Lock screen (Экран блокировки/Kilid ekranı)


Master NR Tədris Mərkəzi

- Themes (Темы/Mövzular) – iş masasının fonunu, pəncərənin rəngini, müxtəlif sistem hadisələrini müşayiət edən səsləri və s. tənzimləmək olar.



Şəkil. Themes (Темы/Mövzular)

- Fonts (Шрифты/Şriftlər) – yeni şrifflərin əlavə edilməsi üçündür.



Şəkil. Fonts (Шрифты/Şriftlər)

- Start (Пуск/Баşlat) – sistemin baş menyusu ilə bağlı sazlamaların həyata keçirilməsi üçündür. Bu pəncərənin parametrlərini əvvəldə təhlil etmişik.

- Taskbar (Панель задач/Tapşırıq paneli) özündə tapşırıqlar panelinin tənzimlənməsi üçün olan əmrləri saxlayır. Bu pəncərənin parametrlərini əvvəldə təhlil etmişik.

§6.7. Windows 10 ƏS-də idarəetmə paneli (Control Panel) və onunla iş prinsipləri.

Baş menyunun Control panel (Панель управления/İdarəetmə paneli) qovluğunun açıldıqda qovluğun işçi sahəsində kompüterin qurğularının və əməliyyat sisteminin bir sıra parametrlərini öz zövqümüzə və tələbatımıza uyğun sazlamağa imkan verən nişanların yerləşdiyini görmək olar. Bu nişanların sayı kompüterin konfiqurasiyasından, ona qoşulmuş qurğuların sayından və program təminatından asılıdır. Bu əsas sistem qovluğun daxilindəki əmrlər vasitəsilə kompüterə yeni qurğular qoşmaq və onların işini

Master NR Tədris Mərkəzi

sazlamaq, proqramları quraşdırmaq və ləğv etmək, iş masasının görünüşünü dəyişmək və s. əməliyyatlar aparmaq mümkündür (Şəkil). Onlardan bir necəsi ilə tamış olaq:



Şəkil 1. Control panel (Панель управления/İdarəetmə paneli)



System and Security (Система и безопасность/Sistem və təhlükəsizlik)	Buradan sistemin ehtiyat surətini almaq (BackUp), faylları bərpa etmək (Restore), sistemi yeniləmək, RAM və prosessorun işləmə sürətinə baxmaq, firewall (təhlükəsizlik divarı) yoxlamaq və s. kimi təhlükəsizlik və sistem əmərlərini yerinə yetirmək olar.
Network and Internet (Сеть и интернет/Şəbəkə və internet)	Buradan şəbəkə və internet ilə bağlı bütün əməliyyatlar yerinə yetirilir. Belə ki, internetin statusuna baxmaq və ya onu dəyişdirmək, faylların ümumi istifadəyə verilməsi, şəbəkəyə kabelsiz qurğuların əlavə edilməsi, lokal şəbəkənin sazlanması və s. kimi işlərin görülməsi bura aiddir.
Hardware and sound (Оборудование и звук/Aydanhıq və səs)	Yeni qurğuların qoşulması (printer, proyektor və s.), mövcud qurğuların silinmesi, sistem səslərinin dəyişdirilməsi, qurğuların parametrlərinin dəyişdirilməsi, qurğu drayverlərinin yenilənməsi, qurğu parametrlərinə baxış və s. kimi əməliyyatlar yerinə yetirilir.
Programs (Программы/Programlar)	Proqramların quraşdırılması və silinməsini, susma rejimində istifadə olunacaq proqramların seçiləməsi, bəzi gadget-lərin windows xüsusiyyətlərinin silinməsini və s. təmin edir.
User Accounts (Учетные записи пользователей/İstifadəçi hesabları)	Kompüterdə yeni istifadəçilərin yaradılması (qeydiyyat yazıları) və silinməsi, istifadəçilərə parolların verilməsi və silinməsi, istifadəçilərə müəyyən səlahiyyətlərin verilməsi, valideyn nəzarətlərinin yaradılmasını və s. təmin edir.
Appearance and Personalization (Оформление и персонализация/Görünüş və fərdiləşdirmə)	İş masasının görünüşü ilə əlaqədar əməliyyatlar buradan tənzimlənir. Belə ki, iş masasına ekran temalarının verilməsi, ekran qoruyucularının qoyulması, ekrandakı ikonların və simgələrin nizamlanması, qovluqların xüsusiyyətlərinin təyini, şriftlərin əlavə olunması və silinməsi və s. kimi vacib əməliyyatlar yerinə yetirilir.
Clock and region (Часы и регион/Saat, region)	Vaxtin, tarixin və vaxt zonalarının təyini və ya dəyişdirilməsi, klaviatura dilinin və ya sistemin əsas dilinin dəyişdirilməsi və s. kimi əməliyyatlar həyata keçirilir.
Ease of Access (Специальные возможности/Müraciətin asanlığı)	Gözdən və ya qulaqdan əlliyyi olan insanlar üçün kompüteri idarəetmə parametrlərinin dəyişdirilməsi.

İdarəetmə panelinin sağ yuxarı küncündə yerləşən **View by** (Просмотр/İdarəetmə) əmri vasitəsilə biz idarəetmə panelinin müxtəlif cür 3 görünüş rejimində görə bilərik:

- Category** (Категория/Kateqoriya);
- Large icons** (Крупные значки/Böyük ikonlar);
- Small icons** (Маленькие значки/Kiçik ikonlar).

§6.8. Windows 10 ƏS-də standart proqramlar (Windows Accessories)

Standart proqramlar kiçik ölçülü proqramlar olub, ƏS ilə birlikdə kompüterə yüklənir. Standart proqramlara daxil olmaq **Start** (Püşk/Başlat) menyünün **Windows Accesories**, **Windows Easy of Access**, **Windows System** qovluqlarından istifadə etmək olar.

	<ul style="list-style-type: none"> ✓ Character Map – klaviaturada olmayan simvolları daxil etmək üçün istifadə olunur ✓ Internet Explorer – brauzer, veb səhifələrə baxış proqramı ✓ Quick Assist – uzaqdan bağlılı ilə başqasına kömək etmək və ya kömək almaq üçün istifadə olunan proqram ✓ Math Input Panel (Riyazi daxiletmə paneli) – sadə riyazi ifadələrin mausla daxil edilməsini təmin edir ✓ Notepad (Блокнот/Bloknot) – *.txt formatlı elektron sənədləri redaktə etmək üçün nəzərdə tutulan ən sadə mətn redaktorudur. ASCII ilə işləyir və formatlaşma saxlamır. ✓ Paint (Paint/Boyma) – sadə rastr qrafik redaktoru, <i>genişlənməsi .bmp</i> ✓ Remote Desktop Connection (Uzaq iş masası bağlantısı) – Internet vasitəsilə kompüteri uzaqda olan kompüterlə əlaqələndirir, icazə verildikdə kompüterin fayllarından istifadə etməyə imkan verir. ✓ Snipping tool (Hissə aləti) – ekranın müəyyən bir hissəsinin təsvirini almaq və mübadilə buferinə göndərmək üçün istifadə olunur, <i>genişlənməsi .png</i> ✓ Steps recorder – kompüterdə icra olunan əməliyyatların hər birini şəkil formatında yadda saxlayır. Susmaya görə genişlənməsi .wma olur. ✓ Windows Fax and Scan – kompüterə qoşulmuş faks və skaner qurğusunun idarə olunma xüsusiyyətlərini tənzimləyir ✓ Windows Media Player – kompüterdə mövcud olan multimedia faylların nüümayışi üçündür ✓ Wordpad - Notepad - ə nisbətən geniş imkanları olan mətn prosessoru, <i>genişlənməsi .rtf</i>.
	<ul style="list-style-type: none"> ✓ Magnifier (Экранная лупа/Ekran böyüdücüsü) – ekranda böyüdücünün aktivləşməsini təmin edir. Bu zaman ekranda eyni adlı dialoq pəncərəsi əks olunur ki, bu pəncərədəki düymələrlə böyümə faizi, böyüdilmiş sahələrə keçid düymələri göstərilir və böyüdülmə faizi sazlanır. ✓ Narrator (Экранный диктор/Ekran danışmamı) – kompüterdə səs kartı və gücləndiricilər və ya qulaqcılardır olduğu müddətdə görme qabiliyyəti olmayan insanın bu cür kompüterə yaxınlaşmasına və dərhal ondan bir az istifadə etməsinə imkan verən proqramdır. ✓ On Screen Keyboard (Экранная клавиатура/Virtual klaviatura) – ənənəvi klaviaturadan istifadə edə bilməyən insanlar üçün ekranda virtual klaviaturanı aktivləşdirir ✓ Windows Speech Recognition – Səs əmərlərinin masaüstü istifadəçi interfeysini idarə etməsini təmin edən nitq tanınması proqramıdır.
	<ul style="list-style-type: none"> Command Prompt (Командная строка/Komanda sətri) – proqramı Windows 10 əməliyyat sistemində MS DOS əməliyyat sisteminin pəncərəsini təmin edir. Control Panel (Панель управления/İdarəetmə paneli) – sistemdə müxtəlif sazlama əməliyyatlarının aparılmasına imkan verən proqramları özündə cəmləşdirir. File Explorer (Файловый проводник/Fayl bələdçisi) – fayl və qovluqlarla daha asan işləmək üçün nəzərdə tutulmuşdur Run (Выполнить/İcra) – müxtəlif proqram pəncərələrinə cəld keçid üçün istifadə edilir, win+R düymə kombinasiyası ilə açıla bilər Task Manager (Диспетчер задач/Tarşırıq idarəedici) – İşləyən proseslərin adı, CPU yüklenməsi, yüklemə, giriş-çıxış detalları, daxil olmuş istifadəçilər və windows xidmətləri daxil olmaqla kompüter performansı və işləyən proqram haqqında məlumat verir. Run program pəncərəsindən taskmgr.exe yazaraq, Ctrl+Shift+Esc edərək və ya Ctrl+Alt+Delete edərək açılan pəncərədən tapşırıqlar meneceri başlat-1 klik edərək proqramı aktivləşdirmək mümkündür. This PC (Этот компьютер/Bu PC) – Windows 10 ƏS-nin iş masasının standart obyektlərindən biridir. Əvvəlki versiyalarda My Computer, Computer adı ilə əks olunurdu. Bu piktoqramı açmaqla kompüterdə olan disklərə daxil olmaqla yanaşı, həm də müəyyən qovluqlara (3D Objects, Desktop, Documents, Downloads, Music, Pictures, Videos) da daxil olmaq mümkündür.

Master NR Tədris Mərkəzi

Bunlardan əlavə Windows Administrative Tools qovluğunda olan aşağıdakı programlara nəzər salaq:

- ✓ **Disk Cleanup** – sərt diskin virtual təmizlənməsi;
- ✓ **Defragment and Optimize Drives** – diskin fragmentsizləşdirilməsi əməliyyatını idarə edir;
- ✓ **System Configuration** – sistemin yüklənməsi zamanı mövcud programların avtomatik yüklənməsini, ümumi buraxılış parametrlərini və xidmətlərin tənzimlənməsi;
- ✓ **System Information** – əməliyyat sistemi haqqında müəyyən məlumatların əldə olunması;
- ✓ **Resource Monitor** – mikroprosessor, yaddaş, disk və şəbəkə fəaliyyəti ilə bağlı tənzimləmələri icra edir;
- ✓ **Task Scheduler** – sistemdə əvvəlcədən təyin edilmiş qrafik əsasında hər hansı tapşırığın icrasını, sistemin yenidən yüklənməsini və başqa əməliyyatları həyata keçirir.